

UOT: 330; 336

*Sevda Cəfər qızı HACIBƏYOVƏ
Azərbaycan Dövlət İqtisad Universitetinin
"Mühasibat uçotu" kafedrasının dissertantı*

MALİYYƏ NƏTİCƏLƏRİNİN İQTİSADI MAHİYYƏTİ VƏ MÜƏYYƏN OLUNMASI METODLARI

Xülasə

Məqalədə maliyyə nəticələrinin uçotu və hesabatının nəzəri-metodoloji və praktiki aspektləri araşdırılmış, mövcud problemlər aşkar edilmiş və onların həllinə dair təklif və tövsiyələr hazırlanmışdır.

Açar sözlər: maliyyə nəticəsi, mənfəətin funksiyaları, zərərlər, gəlirlər, xərclər.

Giriş

İqtisadi ədəbiyyatlarda və uçot üzrə mənbələrde maliyyə nəticəsini eks etdirən iki göstəricidən birinin, yəni mənfəətin mahiyyətinə, formallaşmasına yanaşmada müxtəlif baxışlar, konsepsiylər mövcuddur. Klassik iqtisadiyyatda mənfəətə gəlirin bir hissəsi, yaxud kateqoriyası kimi baxılır və mənfəətin müəyyən olunmasına müxtəlif metodiki yanaşmalar vardır. Məsələn, P.A.Samuelson və V.D.Nordhaus mənfovot torif verməyərək onu golirdən bütün xərcləri (həm baş vermiş, həm de alternativ xərcləri) çıxməqla müəyyən edir [3, s. 297]. Bu metodla hesablanan mənfəət iqtisadi nəzəriyyədə "iqtisadi mənfəət" kimi qəbul edilir. Adı çəkilən iqtisadçılar "mühasibat mənfəəti"ni satışın həcmindən xərcləri çıxməqla qalıq dəyəri kimi müəyyən edirlər. Ancaq buradan aydın deyil ki, müəlliflər xərclərə nələri aid edir. Əger bu xərclərin tərkibində faktiki çəkilmış bütün xərclər vardırsa, onda həmin xərclər satışdan olan gəlirdən deyil, qeyri-satış əməliyyatlarından olan gəlirlər də daxil olmaqla ümumi gəlirdən çıxılmalıdır.

"İqtisadi nəzəriyyə" adlı dərslikdə iqtisadi mənfəət - məhsul satışından əldə olunan pul ilə bütün istehsal xərclərinin fərqi kimi, mühasibat mənfəəti isə - məhsulun satışından əldə edilən pulun miqdarı ilə xarici xərclər çıxılməqla müəyyən edilir [1, s. 240]. Verilmiş bu təriflərə rəğmən biz öz münasibətimizi aşağıdakı kimi ifadə edə bilərik. İqtisadi mənfəət müəyyən olunarken təkcə məhsul satışından olan pul deyil, qeyri-satış əməliyyatlarından olan pulun məbləği də nəzərə alınmalıdır və deməli, iqtisadi mənfəəti müəyyən edərkən istehsal xərclərinin üzərinə digər xərclər də əlavə olunmalıdır. Bundan başqa, hər iki tərifdə ümumi gəlir kimi məhsulun satışından olan pulun miqdarı götürülür, halbuki, gəlir təkcə daxil olan pulun miqdarı ilə deyil, artıq yuxarıda qeyd olunduğu kimi dəyəri ödənilməmiş məhsula görə debitor borclarının məbləği nəzərə alınmaqla müəyyən olunmalıdır.

Diger mənbədə "mənfəət istənilen müəssisənin başlıca motivi və səmərəliliyinin əsas göstəricisi" kimi açıqlanır [4, s. 237]. Həmin mənbədə mənfəətin növləri və hesablama metodlarının sxemi verilmişdir. (Sxem 1).

Sxem 1.

Mənfəətin növləri və hesablama metodları

Ümumi mənfəət = Ümumi gəlir – İstehsal xərcləri
İqtisadi mənfəət = Ümumi gəlir – Bütün resurslara çəkilen iqtisadi xərclər
Mühasibat mənfovot = Ümumi mənfovot – Aşkar xərclər
Xalis iqtisadi mənfəət = Mühasibat mənfəəti – İstehsalın qeyri-ashkar xərcləri
Xalis mənfəət = Ümumi mənfəət – Vergilər, məcburi ödənişlər
Normal mənfəət = Kapitala normativ qaytarılma – Sahibkarlıq gəlirinin norması
Təsərrüfat mənfəəti = Normal mənfəət + İqtisadi mənfəət
Son hədd mənfəəti = Son hədd gəliri – Son hədd xərcləri

Verilmiş sxeme əsasən demək olar ki, mənfəətin sxemdəki 8 göstəricisindən yalnız üçü barədə maliyyə uçotu və hesabatında informasiya formalasdırıla bilər: ümumi mənfəət, mühəsibat mənfəəti və xalis mənfəət. Mənfəətin qalan bütün göstəriciləri maliyyə uçotu kateqoriyalara aid deyil, hərçənd ki, onların bəziləri idarəetmə uçotu çərçivəsində informasiya obyekti ola bilər.

Sxemə diqqətə nəzər saldıqda orada bəzi göstəricilərin dəqiq olmadığını sezmək olar. Məsələn, sxemdə ümumi mənfəət ümumi gelir ilə istehsal xərcləri arasında xərc kimi müəyyən edilmişdir. Əgər ümumi mənfəəti hesablamaq üçün ümumi gelir götürülürse, onda xərclər qismində istehsal xərcləri deyil, ümumi xərclər götürülməlidir. Məsələ bundadır ki, ümumi gelir anlayışı müəssisənin həm istehsal, həm də qeyri-istehsal fealiyyətindən yaranan bilər və müəssisənin ümumi gelirini təkcə istehsal xərcləri deyil, ümumi xərclər də yarada bilər, yaxud ümumi xərclər ümumi gelirin kəmiyyətini azalda bilər. Mühəsibat uçotu praktikasında əsas fealiyyətdən gelir, ümumi gelir deyildir, həmçinin də istehsal xərcləri anlayışı bütün xərcləri əhatə etmir. Ümumi xərclərə istehsal xərclərindən başqa administrativ xərclər, kommersiya xərcləri, həmçinin sair xərclər daxil edilməlidir. Yalnız bu halda ümumi gelir və ümumi xərclər müqayisə olumla qismən mənfəətin kəmiyyətini müəyyən etmək mümkündür. Əgər istehsal xərclərinin üzərinə kommersiya və administrativ xərclər, sair xərclər əlavə olunsa, onda müəssisənin klassik iqtisadiyyatda deyildiyi kimi "aşkar xərcləri" yaranmış olur. Aşkar xərclər əslinde müəssisədə faktiki baş vermiş bütün xərcləri əhatə edir. Onda belə çıxır ki, iqtisadçı - nəzəriyyəçilərin mühəsibat mənfəəti adlandırdıqları mənfəət əslinde mühəsiblərin balans mənfəəti adlandırdıqları mənfəətdir. Uçot nozoriyyəsi və praktikasında balans mənfəəti ümumi mənfəət kimi do qəbul edilir.

Beləliklə, iqtisadi nəzəriyyədə iqtisadi mənfəətin və mühəsibat mənfəətinin iqtisadi mahiyyəti və onların müəyyən olunması metodlarına vahid yanaşma yoxdur. Bundan başqa, iqtisadi nozoriyyədə maliyyə nəticələrinin (mənfəətin və zərərin) iqtisadi mahiyyəti kifayət qədər geniş açıqlanırmı, iqtisadi bir kateqoriya kimi maliyyə nəticələrinin kəmiyyətini müəyyən olunmasına dair ümumqəbul olmuş konsepsiya yoxdur, gəlirlər ilə xərclərin bazasında yaranan maliyyə nəticələri ilə maliyyə vəziyyəti arasındaki əlaqə yətərinə tədqiq edilmir. Iqtisadi nəzəriyyədə maliyyə nəticələrinin qiymətləndirilməsinə də, demək olar ki, toxunulmur. Eyni sözləri gəlirlərə və xərclərə rəğmən də demək olar. Halbuki, dəqiq qiymətləndirmə olmadan heç bir iqtisadi kateqoriyanın, o cümlədən gəlirin, xərcin, mənfəətin (zərərin) real kəmiyyətini (məbləğini) müəyyən etmek və iqtisadçılar üçün faydalı informasiya formalasdırmaq mümkün deyildir. Qəbul olunacaq qərarların ilkin və son nöqtəsi faydalı və əhəmiyyətli informasiyanın təhlilində alınan nəticələr əsasında qoyulur. Maliyyə nəticələri olan mənfəət və zərərlər əsasən müəssisənin fealiyyətinin sonuncu mərhələsində formalasdırılır. Xərclər və gəlirlərin əsas hissəsi isə istehsal prosesində baş verir. Mənfəətin götürülməsi üçün çəkilən xərclər satılan məhsulun maya dəyərinə tam və qismən daxil olmasından asılı olmayaraq son nəticədə mənfəətin həcmində təsir edir.

Uçot və hesabat, xüsusən de iqtisadi təhlilə dair ədəbiyyatlardan əksariyyətində maliyyə nəticələrinin əsas tərkib hissəsi olan mənfəətə məzrəmən, mahiyyət baxımından deyil, daha çox forma baxımından yanaşılır, göstərilir ki, mənfəət müəssisənin fealiyyətini səmərəliliyinə qiymət vermək üçün tətbiq edilən göstəricilər sisteminə əsas göstəricidir. Mənfəətə ən əvvəl müəssisənin fealiyyətinin başlıca məqsədi kimi deyil, onun fealiyyətinin səmərəliliyini xarakterizə edən ümumiləsdirici göstərici kimi yanaşılması onun rolunu və əhəmiyyətini azaltmış olur. Mənfəətin yaradılması və bölgündürməsi mexanizminin, o cümlədən onun mühüm tərkib hissəsi olan uçot və hesabatın, iqtisadi təhlilin bu cür konsepsiya əsasında formalasdırılması müəssisələrin maliyyə vəziyyətinə, maliyyə nəticələrinə neqativ təsir göstərir, onların kapitalının artırılmasına, sosial-iqtisadi inkişafının süretləndirilməsinə daha təsirli mexanizmin işləniləb hazırlanmasına imkan vermir.

Hər bir iqtisadi kateqoriyanın, o cümlədən maliyyə nəticələrinin əsas göstəricisi olan mənfəətin iqtisadi mahiyyəti, onun yerinə yetirdiyi funksiya, yaxud funksiyalar ilə daha düzgün və dolğun açıqlana bilər. Bu baxımdan uçot üzrə ədəbiyyatlarda mənfəətin mahiyyəti və funksiyaları,

demək olar ki, açıqlanmamış qalır, mənfəətə golirlər ilə xərclərin müqayisəsi nəticəsində yaranan müsbət kəmiyyət fərqi kimi baxılır. Təhlilə dair ədəbiyyatlarda mənfəətin mahiyyəti birbaşa açıqlanmaması da, onun müxtəlif funksiyalar yerinə yetirməsi vurgulanır. Bəzi müəlliflər təsərrüfatlılıq subyektlərinin fealiyyətinin qiymətləndirilməsinin başlıca göstəricisi kimi mənfəəti deyil, maliyyə nəticəsini götürürler [2, s 283].

Mənfəətin yerinə yetirdiyi funksiyalar, onların mikro və makro səviyyədə rolü

Mənfəətin mahiyyətinin açıqlanmasına yanaşmada iqtisadçılar, mühəsiblər arasında yekdil fikir yoxdur. Postsoviet məkanında bəziləri mənfəəti izafi məhsulun hamısının, zəuri məhsulun isə bir hissəsinin dəyərinin pulla ifadəsi kimi, digərləri onu yalnız izafi məhsulun dəyərinin pulla ifadəsi kimi qəbul edirlər. Onlar mənfəətin obyektiv zərurılılıq sosializmə emtə-pul münasibətlərinin mövcudluğu, müəssisələrin iqtisadi müstəqilliyi ilə izah edirlər. Bələ bir fikir də qismən mövcud idi ki, mənfəətin mahiyyəti onun hansı məqsədlər üçün istifadə olunması ilə müəyyən edilmir. Bu cür yanaşmaların və fikirlərin nə dərəcədə düzgün olub-olmadığına münasibət bildirmədən yalnız onu deyə bilərik. O zaman da, indi də nəzərdən keçirilən məsələlərə dair müxtəlif mövqədə duran müəlliflərin vahid mövqeyi onda görünür ki, onlar mənfəətin mahiyyətinin onun yerinə yetirdiyi funksiyalar əsasında daha düzgün açıla bileyəcəyini qeyd edirlər. Bu yanaşma ilə biz də razıyıq. Ancaq məsələ burasındadır ki, maliyyə nəticəsinin göstəricisi olan mənfəətin hansı funksiyaları yerinə yetirdiyi, yaxud onun hansı funksiyalara malik olduğu mübahisə və müzakirə obyekti olaraq qalır.

Ədəbiyyatlarda mənfəətin aşağıdakı funksiyaları sadalanır: geniş təkrar istehsalın maliyyələşdirilməsi funksiyası, qiymətləndirici funksiyası, stimullaşdırıcı funksiya, bölgündürütücü funksiya. İqtisadçıların tam əksariyyəti mənfəətin qiymətləndirici funksiyasına daha çox əhəmiyyət verir və onu ön plana çəkirler. Mənfəətin qiymətləndirici göstəricisi olması funksiyası mühüm praktiki əhəmiyyətə malikdir. Qiymətləndirme funksiyası müəssisə barədə, onun maliyyə nəticələri barədə informasiya formalasdırmağa kömək edir. Bu cür və digər informasiya bazasında onlar iqtisadi qərarlar qəbul edir, deməli, hər bir müəssisə investorları cəlb etmək üçün maliyyə nəticəsinin mənfəəti olmasında maraqlıdır. Beləliklə, qiymətləndirmə funksiyası hem də mənfəətin stimullaşdırıcı tərfini özündə ehtiva edir. Qiymətləndirici göstəricilərdən biri kimi mənfəətin rolu ondan ibarətdir ki, onun köməyilə müəssisənin malik olduğu maddi, əmək və maliyyə resurslarından, təşkilat, texniki faktorlardan nə dərəcədə səmərəli istifadə etmiş olduğu barədə təsəvvür yaranır. Maliyyə nəticəsini həm mənfəətin mütləq kəmiyyəti ilə, həm də onun hansı göstəriciyə nisbəti kimi müəyyən etmək olar. Mütləq kəmiyyətlər çox vaxt müqayisə üçün əhəmiyyətli olmur. Odur ki, informasiyanın istifadəçiləri müxtəlif firmaların maliyyə nəticələrinə yalnız mənfəətin mütləq kəmiyyəti ilə qiymət vərə bilməzler, çünkü, yalnız bu əsasda qiymətləndirmə onların səhv iqtisadi qərarlar qəbul etməsinə səbəb ola bilər. Deməli, maliyyə nəticəsi təkcə mənfəətin mütləq kəmiyyətinə əsasən deyil, hər hansı nisbi göstəriciyə əsasən müəyyən olunmalıdır. Maliyyə nəticəsinin nisbi göstərici əsasında qiymətləndirilməsi mənfəətin bir çox göstəricilərə (resurslara, xərclərə, xüsusi kapitala, uzun və qısamüddəli aktivlərin orta illik dəyərinə və s.) nisbəti şəklində həyata keçirilir. Maliyyə nəticəsinin mütləq göstəricisi ilə yanaşı, nisbi göstəricisinin istifadəsi müxtəlif formaların müqayisəsini aparmaga imkan verir. Bu da maliyyə uçotu və hesabatı sistemi qarşısında qoyulan mühüm tələblərdən birinə - informasiyanın müqayisəliliyinin təmin olunması tələbinə uyğun gəlir. Qiymətləndirmə funksiyasının qeyd olunan cəhətlərinə baxmayaraq o mənfəətin, deməli maliyyə nəticələrinin iqtisadi mahiyyətini tam müəyyən etmir.

Araşdırımlar göstərir ki, mənfəətin qiymətləndirici, stimullaşdırıcı funksiyaları və digər funksiyaları içərisində geniş təkrar istehsal (sosial-iqtisadi inkişaf) və bölgündürütücü funksiyaları daha qlobal əhəmiyyətə malikdir. Çünkü, bu funksiyalar təkcə mikrosəviyyədə deyil, həm də makro-səviyyədə qəbul edilir. Bu da ondan irəli gəlir ki, mənfəət bir çox makroiqtisadi göstəricilərin tərkibinə daxil edilir. Bunlara ümumi daxili məhsul (ÜDM), milli gəlir (MG), xalis milli gəlir

(XMG), qiymətlərin ümumi səviyyəsi (QÜS) və s. daxildir. Mənfəət bu göstəricilərin formalasdırılması ilə sıx əlaqədardır. İstər mikro, istərsə də makro səviyyələrdə formalasdırılan göstəricilərin, o cümlədən gəlir və xərc göstəricilərinin hesablaşma bazasını uçot və hesabat təşkil edir. Məsələn, ÜDM xərclər metodu əsasında hesablanan zaman aydın görünür ki, onun tərkibinə əməkhaqqı, renta, dolayı vergilər və amortizasiya ilə yanaşı, kapitalın mülkiyyətçilərinə ödənilən mənfəət de daxil edilir.

Makroiqtisadi göstəricilərdən biri olan MG-nin tərkibinə nəzər salsaq görərik ki o, ödənilmiş əməkhaqqının, mənfəətin, rentanın və faizin məcmusuna bərabərdir [3, s. 453].

Mənfəət geniş təkrar istehsalın maliyyə mənbəyidir

Cəmiyyət miqyasında formalasılan milli gəlir cəmiyyətin iqtisadi inkişafının və bütövlükde onun üzvlərinin rifah halının yaxşılaşdırılması mənbəyidir.

Qiymətlərin ümumi səviyyəsinin mühüm göstəricilərindən biri olan istehlak qiymətlərinin formalasmasında müəssisələrin məhsul istehsalına çəkdiyi xərclərin mühüm rolу vardır.

İnstitusional vahiddir, yəni müəssisə, firma, şirkətlər və digər oxşar qurumlar səviyyəsində (mikrosəviyyədə) ümumi, yaxud balans mənfəəti "Maliyyə nəticələri haqda hesabat"da gəlirlərin və xərclərin qalığı kimi müəyyən olunmaqla əslində həmin vahidlərin (mülkiyyətçilərin) kapitalının saxlanması və artırılması mənbəyidir. Bu mənada, maliyyə nəticəsini xarakterizə edən mənfəətin geniş tekrar istehsalın əsas maliyyə mənbəyi olması şəksizdir. Deyilənlər əsasında belə bir mühüm nəticəyə gəlmək olar ki, mənfəətin geniş təkrar istehsalın maliyyə mənbəyi olması onun iqtisadi mahiyyətini açıqlayan başlıca funksiyasıdır.

Mənfəətin geniş təkrar istehsal funksiyası dedikdə, biz onun təkcə müəssisələrin (mülkiyyətçilərin) kapitalını artırmasını nəzərdə tutmuruq. Söhbət ondan gedir ki, mənfəətin dövlət bütçəsinə cəlb olunan hissəsi bütövlükde comiyyətin də geniş təkrar istehsalının maliyyə monbollarından biridir. Əgər mənfəətin artması müəssisənin kapitalını artırmaqla onun maliyyə veziyətini, əmlak vəziyyətini, tədiyyə qabiliyyətini möhkəmləndirirsə, dövlət bütçəsinin gəlirlərini artırmaqla bütün comiyyətin inkişafını təmin edir. Deyilənlərdən daha bir nəticə çıxarmaq olar ki, geniş təkrar istehsal kimi mənfəətin əsas funksiyası müəssisənin biznes fəaliyyətinin başlıca məqsədi - mənfəət götürmek məqsədi ilə çulğalashmış olur.

Mənfəətin bölgündürəcək funksiyasını da qəbul etmək lazımdır. Bu funksiya vasitəsilə mənfəətin şəxsi (fərdi), kollektiv (müəssisə) və cəmiyyət arasında maraqlarının uzaşdırılması baş verir. Belə ki, əldə olunmuş ümumi mənfəət, yaxud mühasibat mənfəəti vergiye cəlb olunur, bununla da dövlət bütçəsinin gəlirlərinin bir elementinə çevrilir və deməli bütövlükde cəmiyyətin sosial-iqtisadi inkişafının təmin olunması üçün sərf olunur. Mənfəətin qalan hissəsi dividendlərin ödənilməsinə, mükafatların verilməsinə sərf olunur. Bu hissə mənfəətin fərdlər arasında bölüşdürülmüş kəmiyyətini eks etdirir. Həmin mənfəət ayrı-ayrı işçilərin maddi rifahının yüksəldilmesi, onların sosial-məsiət şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının möhkəmləndirilməsi üçün istifadə olunur. Mənfəətin qalan hissəsi müəssisənin (mülkiyyətçilərin) kapitalının artırılması üçün sərf olunur, daha doğrusu, qalan mənfəət bölgündürəlməmiş mənfəəti yaradır, bu da kapitalın tərkib elementi olaraq onun artmasını göstərir.

Əlbəttə, mənfəətin bölgündürəcək funksiyası, yaxud onun bölgündürən bir kəmiyyət kimi formalasdırılması və bölgündürəlməsi əsasən normativ qaydada tənzimlənir. Qeyd olunan moment əslində birbaşa mənfəətin deyil, onun hesablanması və bölgündürəlməsi bazası olan gəlirlərin və xərclərin formalasdırılmasının və bölgündürəlməsinin normativ sisteminə əsaslanır. Belə ki, mənfəətin normativ qaydada, yəni dövlət tərəfindən bölgüsü, onun yalnız bir hissəsinin bütçəyə cəlb olunması şəklində baş verir, mənfəətin qalan hissəsi isə müəssisənin öz daxili qaydalarına əsasən bölgündürülür. Halbuki, gəlirlərin və xərclərin, xüsusilə də əsas əməliyyat fəaliyyətindən olan gəlirlərin və xərclərin formalasdırılması və bölgündürəlməsində normativ sistemin (vergi qanunvericiliyinin) də böyük rola malik olduğunu demək olar. Dövlət vergi qanunvericiliyinin köməyiyle gəlirlərdən hansı xərclərin çıxıla biləcəyini (xərclərin bölgündürəlməsini), hansı xərclərin gəlirlə-

re qismən aid edilə biləcəyini, hansı xərclərin isə (məsələn, ezamiyyə xərclərinin, reklam xərclərinin və s.) normadan artıq hissəsinin müəssisənin sərəncamında qalacaq mənfəət hesabına örtülməli olduğunu müəyyən edir. Bu rıqaqlar vasitəsilə müəssisənin iqtisadi-sosial inkişafının maliyyə mənbəyi olan mənfəətin kəmiyyəti formalasdırılır. Mənfəətin dövlət ilə müəssisə arasında, eləcə də fərdlər (içşilər) ilə dövlət arasında (dividendlərdən, mükafatlardan və sair oxşar ödənişlərdən gəlir vergisinin tutulması) bölgündürəlməsi normaları və qaydaları müəssisələrin investisiya fəallığının artırılması, yeni elmi-texniki nailiyyətlərin, layihələrin inəməmsənilməsinin stimullaşdırılması üçün ya əlverişli şərait, ya da neqativ təsir göstərə bilər. Beləliklə, mənfəət müsbət maliyyə nəticəsi olub, sahibkarın, müəssisənin kapitalını, dövlətin bütçə gəlirlərini artırır.

Maliyyə nəticələrinin, yeni mənfəətin, yaxud zərərin, gəlirlərlə xərclərin müqayisə olunması esasında müəyyən olunması konsepsiyası nə iqtisadi nəzəriyyədə, nə də uçotun nəzəriyyəsi və praktikasında mübahisə doğurmur, ancaq mübahisə doğuran əsas məsələ odur ki, gəlirlərlə hansı xərclər müqayisə olunmalıdır. Gəlirlərlə müqayisə üçün müxtəlif xərclərin götürülməsi müxtəlif mənfəət kəmiyyətlərinin yaranmasına görür çıxarır: ümumi mənfəət, iqtisadi mənfəət, mühəsibat mənfəəti, xalis iqtisadi mənfəət, xalis mənfəət, normal mənfəət, təsərrüfat mənfəəti, son hədd mənfəəti və s. Mənfəətin həmin göstəricilərinin siyahısı deməyə əsas verir ki, ədəbiyyatlarda mənfəətin hesabi kəmiyyətinin müəyyən edilməsinə vahid konseptual yanasma yoxdur, mənfəətin bir çox göstəriciləri maliyyə uçotu vasitəsilə formalasdırıla bilmir və deməli, əslində mücorrod xarakter daşıyır. Maliyyə uçotu sistemində maliyyə nəticəsinin, daha doğrusu, mənfəətin yalnız iki göstəricisi formalasdırıla bilər: ümumi mənfəət (mühəsibat mənfəəti) və xalis mənfəət. Iqtisadi və uçot ədəbiyyatlarında mənfəətin mahiyyəti və funksiyalarına da vahid yanışmanın olmadığı görünür. Maliyyə nəticəsini xarakterizə edən göstəricilərdən biri olan mənfovətin başlıca və müəyyənedici atributları bunlardır: mənfəət müəssisənin gəlirlərinin bir hissəsidir; mənfəət müəssisənin (mülkiyyətçinin) kapitalının artırılması mənbəyidir; mənfəət cəmiyyətin sosial-iqtisadi inkişafının maliyyə mənbələrindən biridir. Bu yanışmadan çıxış edərək mənfəətə aşağıdakı kimi tərif vermək olar: mənfəət - müəssisənin fəaliyyəti nəticəsində yaradılan, onun inkişafının və kapitalının artmasının əsasını təşkil edən gəlirin və bütövlükde cəmiyyətin sosial-iqtisadi inkişafının mənbələrindən biri olan milli gəlirin tərkib hissəsidir.

Mənfəətin funksiyaları mənfəətin mahiyyətinin açılmasına üçün mühüm əhəmiyyətə malikdir, ancaq mənfəətin mahiyyəti yalnız onun yerinə yetirdiyi funksiyalar ilə bağlamaq düzgün olmaz. Çünkü, mənfəətin mahiyyəti onun kəmiyyətini müəyyən etməyə imkan verdiyi halda, mənfəətin funksiyaları mücərrəd olduğu üçün mənfəətin kəmiyyətini yaratır. Mənfəətin funksiyaları mənfəətin kəmiyyətdən irəli gəlir.

Mənfəətin yuxarıda nəzərdən keçirilən və digər funksiyalarının real praktikada təzahürü uçot və hesabatın formalasdırıldığı informasiya ilə təsdiq olunur, yaxud oluna bilər.

Nəticə

Məqalədə maliyyə nəticələrinin uçotu və hesabatının nəzəri-meodoloji və praktiki aspektləri araşdırılmış, mövcud problemlər aşkar edilmiş və onların həllinə dair təklif və tövsiyələr hazırlanmışdır. Araşdırmanın əsas vəzifəsi xərclərin və maliyyə nəticələrinin mövcud standartlar basasında uçotunun aparılması metodologiyasını şərh etmək və qiymətləndirməkdir. İşdə mənfəətin mahiyyəti müxtəlif aspektlərdən açıqlanmış və onun yerinə yetirdiyi funksiyalar araşdırılmışdır. Araşdırımlar göstərmüşdür ki, funksiyaları içerisinde geniş təkrar istehsalı (sosial-iqtisadi inkişaf) və bölgündürəcək funksiyalar daha qlobal əhəmiyyətə malikdir. Nəticə etibarilə mənfəətin başlıca və müəyyənedici atributları göstərilmiş və mənfəətə vahid tərif verilmişdir.

ӘДӘВІYYAT

1. “İqtisadi nəzəriyyə”/ prof. T.S.Vəliyevin və prof.M.X.Meybullahyevin ümumi redaktösi ilə. - Bakı, “Çaşıoğlu”, 2001. 691 s.
2. Mahmudov İ.M., Zeynalov T.Ş., İsmayılov N.M. “İqtisadi təhlil”. Dərslik, Bakı, “İqtisad Universiteti” nəşriyyatı, 2010. 796 c.
3. Пол А.Самуэльсон, Вильям Д.Нордхаус. Экономика: Пер. с англ.-М.: “Издательство БИ-НОМ”, 1997.-800 с.
4. Экономическая теория (политэкономия): Учебник / Под общ. ред. акад. В.И.Видяпина, акад. Г.П.Журавлевой.-4-е изд.-М.:ИНФРА-М., 2004. 640 с.

*Севда Джсафар кызы Гаджисбекова
диссертант кафедры “Бухгалтерский учет”
Азербайджанского Государственного
Экономического Университета*

Сущность и методы определения финансовых результатов***Резюме***

В статье рассматриваются теоретико-методологические и практические аспекты учета и отчетности о финансовых результатах, выявляются существующие проблемы и вносятся предложения и рекомендации по их решению. Основная цель исследования - интерпретировать и оценить методологию учета затрат и финансовых результатов на основе существующих стандартов. Сущность заработка объясняется в различных аспектах и исследуются выполняемые им функции. Исследования показали, из всех других функций, более глобальное значение имеют широкое воспроизведение (социально-экономическое развитие) и разделятельные функции. В результате были обсуждены основные и окончательные признаки прибыли и дано единое определение прибыли.

Ключевые слова: *финансовый результат, функция прибыли, убытки, доходы, расходы.*

*Sevda Jafar Hajibayova
PhD candidate of the “Accounting” department
of Azerbaijan State University of Economics*

Essence and methods for determining financial results***Summary***

The article discusses the theoretical, methodological and practical aspects of the accounting and reporting of financial results, identifies existing problems and made suggestions and recommendations for solving them. The main objective of the study is to interpret and to evaluate the methodology for cost accounting and financial results based on existing standards. The essence of earnings is explained in various aspects and functions performed by it were explored. Research has shown that of all other functions, widespread reproduction (socioeconomic development) and separation functions are of more global importance. As a result, the main and final signs of profit were discussed and a single definition of profit was given.

Key words: *financial result, profit function, losses, income, expenses.*